



GƏNCƏ DÖVLƏT UNIVERSİTETİ

(Foto)

2017/2018-ci tədris ili üçün bakalaviat/magistratura səviyyələrinə qəbul üzrə ərizə forması

TƏLİMAT

Xahiş edirik təlimatı diqqətlə oxuyasınız.

SƏNƏDLƏRİN QƏBUL VAXTI:

2017/2018-ci tədris ili üçün sənədlər **01 sentyabr-15 sentyabr 2017-ci** ildə qəbul edilir. Potensial ərizəçi ərizə formasını tam doldurmalı və tələb olunan sənədləri aşağıda qeyd olunan e-mailə göndərməlidir.

TƏLƏB OLUNAN SƏNƏDLƏR:

Bakalaviat səviyyəsində təhsil almaq üçün universitetə müraciət edən əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- təhsil müəssisəsi rəhbərinin adına ərizə;
- təhsil haqqında ATTESTATın notarius tərəfindən təsdiq olunmuş surəti;
- ümumi sağlamlıq, o cümlədən QIÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayışlar;
- təmsil etdiyi ölkənin ümmumvətəndaşlıq pasportu;
- tərcümeyi-hal (CV);
- İnşa (Müraciətinizin məqsədi haqqında 300-400 sözlük)
- 3x4 ölçüdə 8 ədəd fotosəkil.

Qeyd: Təhsilin **magistratura** və **doktorantura** səviyyəsinə daxil olmaq istəyən şəxslər əlavə olaraq ali təhsili təsdiq edən **diplomu və diploma əlavəni** təqdim etməlidir.

TƏLƏB OLUNAN SƏNƏDLƏR AŞAĞIDAKI ÜNVANA GÖNDƏRİLMƏLİDİR:

Gəncə Dövlət Universiteti Beynəlxalq
əlaqələr şöbəsi G ə n c ə ş ə h ə r i,
Heydər Əliyev prospekti 429, AZ 2000,
E-mail: ird@gsu.az

ƏRİZƏÇİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Adı, Ata adı, Soyadı (təmsil etdiyi ölkənin ümumvətəndaşlıq pasportunda yazıldığı qaydada)

_____ (Adı)

_____ (Ata adı)

_____ (Soyadı)

Doğum tarixi (Gün/ Ay/il): _____

Elmi adı: Bakalavr Magistr Doktorant Digər _____

Cinsi: Kişi Qadın

Yaşadığı ölkədə qeydiyyat ünvanı:

Email: _____
(Daim istifadə olunan e-mail)

Əlaqə telefonu: _____
(Ölkə və şəhər kodunu daxil etməklə)

Vətəndaşlıq vəziyyəti: _____

Pasport nömrəsi: _____

İXTİSASLAR:

Xahiş edirik seçdiyiniz ixtisası işarələyin (*İstənilən təhsil səviyyəsi üzrə yalnız bir ixtisas seçilə bilər*):

- 050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
- 050103 Xarici dil müəllimliyi (İngilis dili) (Az;Rus)
- 050103 Xarici dil müəllimliyi (Rus dili) (Az;Rus)
- 050103 Xarici dil müəllimliyi (Alman dili)
- 050103 Xarici dil müəllimliyi (Fransız dili) (Az;Rus)
- 050104 Fizika müəllimliyi
- 050105 Riyaziyyat və informatika müəllimliyi (Az;Rus)
- 050106 Riyaziyyat müəllimliyi
- 050107 Fiziki tərbiyə və çağırışqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)
- 050108 Texnologiya müəllimliyi
- 050109 Musiqi müəllimliyi
- 050110 Biologiya müəllimliyi
- 050111 Kimya müəllimliyi
- 050112 Kimya və biologiya müəllimliyi
- 050113 Tarix müəllimliyi
- 050114 Tarix və coğrafiya müəllimliyi
- 050115 Coğrafiya müəllimliyi

- 050116 İnformatika müəllimliyi
- 050117 Təsviri incəsənət müəllimliyi
- 050118 İbtidai sinif müəllimliyi (Az;Rus)
- 050120 Məktəbəqədər təlim və tərbiyə (Az;Rus)
- 050121 Təhsildə sosial - psixoloji xidmət
- 050201 Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
- 050203 Tərcümə (İngilis dili)
- 050206 Tarix
- 050209 Psixologiya
- 050402 Mühasibat uçotu və audit
- 050404 İqtisadiyyat
- 050407 Menecment
- 050409 Biznesin idarə edilməsi
- 050410 Dövlət və bələdiyyə idarəetməsi
- 50504 Kimya
- 050505 Biologiya
- 050509 Kompüter elmləri
- 050510 Ekologiya
- 050649 Ekologiya mühəndisliyi
- 050810 Turizm və otelçilik
- 050809 Bədən tərbiyəsi və idman
- 050813 Sosial iş

Magistratura səviyyəsi üzrə ixtisaslar:

- 060101 Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası
- 060103 Xarici dilin tədrisi metodikası və metodologiyası (Rus dili)
- 060103 Xarici dilin tədrisi metodikası və metodologiyası (İngilis dili)
- 060104 Fizika fənninin tədrisi metodikası və metodologiyası
- 060105 Riyaziyyat fənninin tədrisi metodikası və metodologiyası
- 060107 Texnologiya fənninin tədrisi metodikası və metodologiyası
- 060108 Musiqi fənninin tədrisi metodikası və metodologiyası
- 060110 Kimya fənninin tədrisi metodikası və metodologiyası
- 060114 Təsviri incəsənət fənnin tədrisi metodikası və metodologiyası
- 060115 İbtidai sinifdə tədrisin metodika və metodologiyası
- 060206 Pedaqogika nəzəriyyəsi və tarixi
- 060206 Sosial pedaqogika
- 060201 Azərbaycan ədəbiyyatı
- 060206 Azərbaycan dili
- 060206 Dilşünaslıq (İngilis dili)
- 060206 Dilşünaslıq (Müqayisəli dilçilik)
- 060203 Tərcümə (İngilis dili)
- 060206 Avropa və Amerikanın yeni və ən yeni tarixi
- 060206 Türk dünyası tarixi
- 060206 Azərbaycanın qədim və orta əsrlər tarixi

- 060206 Azərbaycanın yeni və ən yeni tarixi
- 060209 Pedaqoji psixologiya
- 060209 Uşaq və yaş psixologiyası
- 060402 İstehsal sferasında mühasibat uçotu və audit
- 060404 İqtisadi nəzəriyyə
- 060404 İqtisadiyyatın hüquqi tənzimlənməsi
- 060407 Menecment (sahələr üzrə)
- 060409 Biznesin təşkili və idarə edilməsi
- 060410 Dövlət qulluğunun təşkili və idarə edilməsi
- 060501 Riyazi analiz
- 060501 Diferensial tənliklər
- 060501 Həndəsə
- 060501 Cəbr və topologiya
- 060501 Hesablama riyaziyyatı
- 060503 Yarımqeçiricilər fizikası
- 060503 Yarımqeçirici cihazlar və mikroelektronika
- 060503 İstilik fizikası və molekulyar fizika
- 060504 Üzvi kimya
- 060504 Qeyri – üzvi kimya
- 060504 Fiziki kimya
- 060504 Analitik kimya
- 060504 Yüksək molekullu birləşmələr kimyası
- 060505 İnsan və heyvan fiziologiyası
- 060505 Botanika
- 060505 Onurğalılar zoologiyası
- 060505 Onurğasızlar zoologiyası
- 060505 Bitki fiziologiyası
- 060505 Genetika
- 060505 Mikologiya
- 060505 Biokimya
- 060506 Azərbaycanın fiziki coğrafiyası
- 060509 İnformatika
- 060510 Ətraf mühitin mühafizə metodları və bərpası
- 060802 Fiziki tərbiyə nəzəriyyəsi və metodikası

QEYD: Gəncə Dövlət Universitetində tədris Azərbaycan və rus dillərində aparılır.

ƏRİZƏÇİ BƏYANNAMƏ

- İmzam ilə təsdiq edirəm ki, qeyd olunan məlumatlar doğru və qərəzsizdir.
- İmzam ilə təsdiq edirəm ki, tərəfimdən qeyd olunan yalnız məlumatlar qəbul olunmamağıma səbəb olacaqdır.

Ərizəçi imzası: _____

Tarix və yer _____

Gəncə Dövlət Universiteti tərəfindən (rəsmiləşmə üçün)

Sənədləşmənin yekunu:

- Qəbul olundu
- Qəbul olunmadı

Koordinator/ Beynəlxalq əlaqələr şöbəsinin müdiri

Tarix və yer: _____

Ruslan Məmmədov: _____

QEYD: Sənədləşmə haqqında yekun nəticəni e-mail vasitəsi ilə əldə edəcəksiniz. Xahiş edirik daim istifadə etdiyiniz e-mail ünvanınızı qeyd edəsiniz.

Sənədin sonu.

Hörmətlə,
Rəhbərlik!